


**Pulsuz konsultasiya və yardım üçün
bizə müraciət edə bilərsiniz:**



Sapari / Laogahin

“Safari” ittifaqı

Ünvan: Tbilisi şəhəri,
Kantariya 11 a, 0160.

Telefon: 32 2 307 603


Veb sahifə: www.sapari.ge

**Unutmayın erkən nigah qızlara
edilən şiddətdir.
Məcburi və 16 yaşadək şəxslər ilə
nigah cinayətdir!**

Uşaq hüquqlarının qorunması və erkən nigahın
dayandırılması üçün zəng vurun:

Uşağa qulluq, sosial yardım agentliyi 1505

Polisin qaynar xətti 112



Erkən nigah nə deməkdir?

Əgər qeydiyyat da olmadan nigahlanmış bir ya iki nəfərin də yaşı 18 dən azdırsa bu erkən nigahdır. Erkən nigah uşaqların hüquqlarının pozulmasıdır. Belə ki, həddi buluğa çatmamışlar öz yaş həddlərindən irəli gələrək sərbəst şəkildə dərrakəli və ətraflı məlumat əsasında nigaha razılıq verə bilmirlər.

Nigah nədir?

Gürcüstan vətəndaş kodeksinə əsasən, nigah ailə yaratmaq məqsədi ilə qadın və kişinin razılığı ilə qeydiyyatda alınmış birlikdir. Gürcüstan da nigah yetkin yaşdan, yəni 18 yaşdan mümkündür.

16 yaşa çatmamış uşaqlar ilə yetkin yaşlı şəxsin seksual əlaqəsi cinayətdir

Gürcüstanın cinayət məəcələsinin 140-cı maddəsinə əsasən on altı yaşa çatmamışlar ilə cinsi əlaqə yaxud seksual əlaqə 7 dən 9 ilədək azadlıqdan məhrum olmanı nəzərdə tutur.

Nigaha məcbur etmək qadağandır

Elə hallar var ki, ailə/valideynlər yetkin yaşa çatmamış qızları evlənməyə məcbur edirlər. Gürcüstanın cinayət məəcələsinin 150-ci prima maddəsinə əsasən, nigaha (o cümlədən, qeydiyyatda olmayan) məcbur etmək,-iki ilədək azadlıqdan məhrum etməyi nəzərdə tutur. Yetkin yaşa çatmamış insanı nigaha girməyə məcbur etmək isə 2 dən 4 ilədək azadlıqdan məhrum olmağı nəzərdə tutur.

Gürcüstan da erkən nigah

Gürcüstan da yaşayan xanımların 17 faizi 18 yaşı tamamlanmamış nigahlanıb. Erkən nigah halları çox zaman qeydiyyatda alınmadığına görə qeydiyyatda olmayan nigahlar barədə dəqiq məlumat mövcud deyil. Lakin rəsmi göstəricilərə əsasən Gürcüstan da hər gün 4 yetkin yaşa çatmamış qız ana olur.

Erkən nigahın yaratdığı problemlər

Təhsilə maneə

Erkən yaşda nigahlanmış yeniyetmələrin təhsil almasına ailə mane olur. Ailə quran iki şəxs də təhsilinə ara verərək davam etdirir yaxud da son verir. Belə olduqda ali təhsil alma şansı daha da azalır. Uşaq doğulduqdan sonra isə tamamilə yox olur. Bu təqdirdə ən yaxşı gələcəyi üçün və təhsil üçün mövcud ehtiyatları ailəyə, uşağa qulluğa və digər problemlərin həllinə xərcləyir.

İqtisadi çətinliklər

Erkən yaşda evlənənlərin təhsili və peşə bacarıqları olmadığına görə gəlirli iş tapa bilmirlər. Onlar ağır iqtisadi problemlər ilə üzləşirlər.: Onların gəliri kiçik və qeyri stabildir. Bəzən isə ikisi də tamamilə işsizdirlər.

Dəyərlərin yenidən qiymətləndirilməsi

Erkən yaşda yeniyetmələr psixo-sosial cəhətdən hələ yetişmiş olmur-lar. Buda o deməkdir ki, gələcəkdə onların dəyər sistemi, müxtəlif məsələlərə baxışları, arzuları, zövqləri, maraqları, məqsədləri dəyişir. Cütlük arasında baş verən sıxıntılar əksər hallar da erkən evlilikləri dağıtmağa səbəb olur.

Tibbi təhlükə

Erkən yaşda nigahda olan qızların sağlq problemləri yaranır. Beləki onlar hələ böyümə dönmindədirlər və cinsi həyat, analıq, abort və bütün bunların səbəb olduğu ginekoloji və digər xəstəliklərə üstün gəlmək üçün hazır deyillər. Yeniyetmə yaşda hamiləlik və doğuş qızın sağlamlığına zərər vurur və doğuşun, hamiləliyin çətinləşəcəyinə səbəb olur.